

050409 “Mühasibat” (bakalavriat təhsil səviyyəsi üzrə);

İxtisasın təsviri

“Mühasibat” ixtisası müəssisənin gələcək fəaliyyətini müəyyən edən əsas sahələrdən biridir. Müəssisənin maliyyə vəziyyətini müəyyənləşdirərkən və gələcək fəaliyyəti barədə qərar verərkən mühasiblər və auditorların verdiyi məlumatlar əsas götürülür. “Mühasibat” ixtisasının əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nəğd pulların idarə edilməsi və s. yönümdə bilik və bacarıqları qazandırmaqdır.

Yiyələnəcək bacarıqlar

Baza riyazi bilikləri olan, diqqətli, analitik düşüncəyə sahib olan abituriyentlər mühasibat ixtisasına yiyələne bilərlər.

“Mühasibat” ixtisasını bitirən məzunlar müəssisələrdə mühasibat uçotunun təşkili, illik hesabatların hazırlanması, daxili nəzarət və audit sisteminin yaradılmasını bacarmalıdır. Mühasibat ixtisasının peşə fəaliyyəti sahələri - dövlət və qeyri-dövlət müəssisələrində maliyyə, vergi, əmlakın idarə edilməsi, sosial-müdafiə sahəsi, audit firmaları, hesablama palatası, bank, sığorta, qiymətli kağızlar sahəsi və s. hesab edilir. Həmçinin konsaltinq, maliyyə menecmenti və transmilli şirkətlərdə peşəkar mühasibatlıqdır.

MDU - da təhsil almaqla bərabər tələbələr müxtəlif təlimlərdə iştirak edə və müvafiq beynəlxalq və ölkədaxili sertifikatlara malik ola bilərlər ki, bu da onlara cələcək əmək bazarlarında iş tapmaqda üstünlük verəcəkdir.

Təhsilin davam etdirilməsi

050409 “Mühasibat” ixtisası üzrə Təhsil Proqramının məzunları təhsillərini Mingəçevir Dövlət Universitetində “iqtisadiyyat və idarəetmə” ixtisasları qrupuna daxil olan bütün Magistr proqramlarında davam etdirə bilərlər.